



Beynəlxalq Konfrans “Fizika-2005” International Conference “Fizika-2005” Международная Конференция “Fizika-2005”

7 - 9

İyun
June 2005
Июнь

№58

səhifə
page 220-223
стр.

Bakı, Azərbaycan

Baku, Azerbaijan

Баку, Азербайджан

Fe-Ni-Cr ƏRİNTİLƏRİNİN İSTİLİK TUTUMUNUN KÜRİ NÖQTƏSİ YAXINLIĞINDA QEYRİ ADİ GEDIŞİ

PƏNAHOV T.M., ƏHMƏDOV V.İ.

«Metal və ərintilər fizikası» ETL, AzMİU
Baku, 370073, A.Sultanova street, 5
Telephone: (99412) 439-07-25, Fax: 987836

$Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ ərintilərinin 90-300K temperatur intervalında istilik tutumu və maqnitlənməsinin temperatur asılılığı tədqiq olunmuşdur. Maqnitlənmənin temperatur asılılığı $x=0,17; 0,22; 0,29; 0,33$ tərkibli ərintilər üçün standart şəkilə maikdir və bu da onlarda öyrənilən temperatur intervalında maqnit çevrilmələrinin mövcudluğunu göstərir. Lakin Küri nöqtəsi yaxınlığında maqnitlənmənin kəskin azalması ərintilərin istilik tutumunun temperatur asılılığında hər hansı görünən anomaliyaya uyğun gəlmir. Ferromaqnit ərintilərin istilik tutumunun qeyri-ferromaqnit ərintilərin ($x=0,56$) istilik tutumu ilə müqayisə etmək yolu ilə C_m maqnit payının qiymətləndirilməsi aparılmışdır. Alınmış nəticələr ərintilərin maqnit quruluşu haqqında müasir təsəvvürlər əsasında dəyişən işarəli mübadilə inteqralı ilə interpretasiya edilmişdir.

Bu işdə mənfi mübadilə qarşılıqlı təsirin C_{AF} payını artırarkən Küri nöqtəsində istilik tutumunun anomaliyasının transformasiyasını izləməyə cəhd edilir. Bu məsələ [4] işində qismən həll edilmişdir: göstərilmişdir ki, əgər təmiz nikeldə $T=T_c$ -də istilik tutumunun sıçrayışı istilik tutumunun tam qiymətinin 40%-ni təşkil edirsə, 65at%Fe-35at%Ni ərintisində ΔC_m qiyməti Küri nöqtəsində ərintinin tam istilik tutumunun 15%-ni aşırı. Lakin Fe-Ni ərintiləri sistemində uzaq ferromaqnit nizamlığın yox olduğu halda C_{AF} qiymətini əldə etmək olmur (dəmirin konsentrasiyasını artırarkən artıq 67at%-də γ - α quruluş çevrilərə başlayır). Bu maneəni aşmaq üçün $Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ kvazibinar kəsiyinin ərintilərində istilik tutumu tədqiq edilmişdir. Nikel atomlarının xrom atomları ilə əvəz olunması bir tərəfdən γ (ÜMK) - quruluşu stabillaşdırır, digər tərəfdən ehtimal ki, mənfi mübadilə qarşılıqlı təsirin payını artırır.

Görünür ki, Ni atomlarının Cr atomları ilə əvəz olunası zamanı ərintilərin maqnitlənməsinin azalmasına aparan başqa mexanizm də mövcuddur: “mənfi spin polaryizasiyası” effekti hesabına ərintinin ferromaqnit matrisasında “maqnit deşiklərin” meydana gəlməsi [2]. $Fe_{65}[Ni_{1-x}Cr_x]_{35}$ kəsiyində uzaq ferromaqnit nizamlığın yox olduğu kritik konsentrasiya təxminən $x_c = 0,4$ - dür [3, 4].

ÖLÇMƏLƏRİN NƏTİCƏLƏRİ


Tədqiq edilən ərintilər induksion vakuum sobasında kimyəvi təmiz dəmirdən, nikeldən və xromdan əridilmişdir. Diametri 5 mm olan silindir şəkilli ərintidən istilik tutumunu ölçmək üçün 30 mm və maqnit ölçmələri üçün 100 mm uzunluqlu nümunələr hazırlanmışdır. Sonra nümunələr vakuumda 1000K-də 8 saat müddətində homogenləşdirilmiş və sobada soyudulmuşdur. İstilik tutumunun ölçüləməsi 90-280K temperatur intervalında (3-4K-dən bir) $\pm 0,4\%$ xəta ilə, maqnitlənmənin ölçüləməsi isə $\pm 2\%$ xəta ilə aparılmışdır. $Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ ərintilərinin istilik tutumunun öyrənilmiş nəticələri şəkil 1-də göstərilmişdir. Artıq 5,7at% xrom ($x=0,17$) əlavə etdikdə T_c Küri nöqtəsində istilik tutumunun anomaliyasının demək olar ki, tam cırlaşması müşahidə olunur.

T_c - in maqnit ölçmələrin nəticələri əsasında hesablanmış qiyməti şəkil 1-də oxlarla göstərilmişdir.

Çox maraqlıdır ki, $x=0,17$ olan ərintilərinin 0K-də doyma maqnitlənməsi təmiz nikelin doyma maqnitlənməsindən böyükdür [4]. Göstərilən ərintinin maqnitlənməsinin temperatur asılılığı standart şəkilə malikdir (şəkil 2).

Qeyd edək ki, analoji hadisə “spin şüşə” hali reallaşan sistemlərdə də müşahidə olunur [3]. Lakin «spin şüşə» hələ “yaxşı” ferromaqnit sayılan $x=0,17$

tərkibinə nisbətən kifayət dəqər kiçik maqnitlənmə qiymətinə malikdir.




Şəkil 1. $\text{Fe}_{65}(\text{Ni}_{1-x}\text{Cr}_x)_{35}$ ərintilərinin istilik tutumunun temperatur asılılığı.

$\text{Fe}_{65}(\text{Ni}_{1-x}\text{Cr}_x)_{35}$ ərintilərində istilik tutumunun C_m maqnit toplananının qiymətini qiymətləndirməyə cəhd edilmişdir. İstilik tutumuna anqarmonizm effektlərinin və elektron əlavəsinin dəqiq nəzərə alınmasının böyük çətinlikləri ilə əlaqədar [4] olaraq, C_m kəmiyyəti ferromaqnit ərintilərin ($x=0,17; 0,22; 0,29; 0,33$) və qeyri ferromaqnit ərintilərin ($x=0,56$) istilik tutumları əyrilərinin müqayisə edilməsi yolu ilə təyin edilmişdir.

Qeyd edək ki, $x=0,56$ olan ərintilərində 80K-dən yuxarı temperaturlarda nə “spin şüşə”, nə də superparamaqnit hal reallaşmış [3].


Bu yolla təyin edilmiş C_m qiyməti şəkil 3-də göstərilmişdir.

İstilik tutumunun maqnit əlavəsi Küri nöqtəsinin çox geniş ətrafında sıfırdan fərqli olur, və ən böyük qiyməti maqnit ölçmələrindən alınmış T_c Küri temperaturlarından bir qədər yüksək temperaturlarda alır.



Şəkil 2. $\text{Fe}_{65}(\text{Ni}_{1-x}\text{Cr}_x)_{35}$ ərintilərinin maqnitlənməsinin tipik temperatur asılılığı ($x=0,22$, $H=113\text{e}$).

İstilik tutumunda maqnit əlavəsi mütləq qiymətinə görə ərintinin tam istilik tutumunun 2-3%-ni aşırı (şəkil 3).



Şəkil 3. $x=0,33$ (\triangle), $x=0,29$ (\circ) və $x=0,22$ (\bullet) tərkibli ərintilərin istilik tutumunda maqnit toplananı.

İstilik tutumunun maqnit əlavəsinin təyinin istifadə olunan metodikasının korrektliyini yoxlamaq üçün, öyrənilən ərintilərin şəkil 3-də verilmiş C_m qiymətləri əsasında daxili enerjiyə və entropiyaya maqnit əlavəsi aşağıdakı formulalarla hesablanmışdır:

$$U_{me} = \int_{T_1}^{T_2} C_m dT \quad (1)$$

$$S_{me} = \int_{T_1}^{T_2} \frac{C_m}{T} dT \quad (2)$$

burada T_1 və T_2 uyğun olaraq 90 və 280K-ə bərabərdir. Cədvəldə (1), (2) ifadələrinin köməkliyi ilə hesablanmış nəticələrlə yanaşı daxili enerjinin və entropiyanın maqnit toplananının heyzenberq yaxınlaşmasında ərintilərin Küri temperaturunun və M_s doyma maqnitlənməsinin qiymətinə uyğun olaraq, nəzəri hesablanmış [4] U_{mn} və S_{mn} qiymətləri göstərilmişdir.

Cədvəl


X	T_c, K	M_s, Qs	μ, μ_B	$U_{mn}, \frac{\text{kcal}}{\text{mol}}$	$U_{me}, \frac{\text{kcal}}{\text{mol}}$	$\frac{U_{mn}(0)}{U_{mn}(x)}$
0	430-490	1150	1,45	580	260 [4]	1
0,17	240-290	550	0,69	210	27	2,8
0,22	180-230	330	0,41	110	25	5,3
0,29	100-140	180	0,22	36	20	16
0,33	90-120	120	0,15	22	13	20

$\frac{U_{me}(0)}{U_{me}(x)}$	$S_{mn}, \frac{\text{kcal}}{\text{mol} \cdot \text{der}}$	$S_{me}, \frac{\text{kcal}}{\text{mol} \cdot \text{der}}$
1	0,77	0,65 [4]
9,6	0,46	
10,4	0,3	
13	0,17	0,13
20	0,12	0,08

Nəzəri və təcrübi qiymətləndirmələrin $x=0,20$ və $x=0,33$ tərkibli ərintilərdə kifayət qədər yaxşı uzlaşması onunla bağlıdır ki, bu ərintilərin Küri nöqtəsi təxminən öyrənilən temperatur intervalının ortasında yerləşir və (1), (2) ifadələrində inteqrallama zamanı C_m qiymətinin sıfırdan fərqləndiyi təxminən bütün temperatur oblastını əhatə edir. Deməli, istilik tutumunda maqnit payının təyininin istifadə olunan metodunu ümumiyyətlə kafi hesab etmək olar.

NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ

Mövcud nəzəri təsəvvürlər əsasında $Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ kəsiyinin maqnit fazası diaqramı mümkün olan iki şəkildə verilə bilər [3, 5]. Əgər ərinti tamamilə tarazlıq halında yerləşirsə və quruluş qeyribircinsliyinin yeganə növü tərkibin statistik fluktuasiyası hesab olunursa, onda molekulyar sahə yaxınlaşmasında [5] aparılmış hesablamalara əsasən, baxılan kəsiyin maqnit fazası diaqramı şəkil 4a-da göstərilən şəkilə malikdir.



Şəkil 4. $Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ kəsiyinin [5] (a) və [2] (b) konsepsiyalarına uyğun güman edilən maqnit fazası diaqramının görünüşü.

Bu konsepsiya məsəyyən konsentrasiyadan başlayaraq C_{AF} mənfi mübadilə rabitələri "qeyri-bircins təsadüfi ferromaqnetik" halından (TF) "asperomaqnetizm" (AS) halına keçir [6]. Bu halda atom maqnit momentlərinin z-proyeksiyalarının cəmi sıfırdan fərqlidir, $x-y$ müstəvisində isə atom maqnit momentlərinin proyeksiyası yüksək temperaturlarda fəzada eyni ehtimalla istiqamətlənib, aşağı temperaturlarda isə "spin şüşədə" olduğu kimi təsadüfi istiqamətlərdə "donurlar". C_{AF} sonrakı artması zamanı adı spin şüsha (SG) halına və "antiasperomaqnit halına" (AAS) keçidi gözləmək olar [6] (şəkil 4a).

Real Fe-Ni-Cr ərintilərdə tamamilə təkmil tarazlıq quruluş halına nail olmaq çox çətindir və həmişə ərintidə kimyəvi tərkibin məsəyyən paylanması mövcuddur (bu və ya digər kimyəvi elementlə zəngin quruluş klasterləri). Bu halda [3] işində edildiyi kimi fərz etmək olar ki, C_{AF} artan zaman dəmir-nikel-xrom ərintisinin nikel ilə zəngin oblastı topoloji sonsuz ferromaqnit klasterində "tikilmiş" qalır (burada biz "axma nəzəriyyəsi" [7] terminologiyasından istifadə etmişik). Ərintinin nikeldən yoxsullaşmış oblastı yüksək temperaturlarda paramaqnit halda olur, aşağı temperaturlarda isə "spin şüşə" halına keçir. Şəkil 4b-də

$CF+SG$ halı (belə "müxtəlisif orientasiyalı spinlər" oblastı həm sonsuz klaster daxilində yerləşə, həm də sonsuz və sonlu ferromaqnit klasterləri bölgə bilər). C_{AF} sonrakı artması zamanı kritik konsentrasiyaya nail olunur ("axma kəndarı") və sonsuz ferromaqnit klaster sonlu klasterlərə "parçalanır". Ərinti spontan maqnitlənməsini itirir və aşağı temperaturlarda sonlu ferromaqnit və antiferromaqnit klasterlərin "spin şüsha" oblastları ilə birgə yanaşı mövcud olduğu halda yerləşir (şəkil 4b-də SG). Qeyd edək ki, [5, 6]-da şəhər edilən konsepsiya ümumiyyətlə desək qeyri tarazlıq ərinti halına da aid edilə bilər. Konsepsiyaların [3] və [5, 6] işlərində şəhər olunan bölünməsi tamamilə şərtidir. $Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ kəsiyinin ərintilərində reallaşan maqnit quruluşu həqiqətdə görünür ki, həm birinci [3] həm də ikinci [5, 6] yanaşmalar üçün xarakterik cizgilərə malikdir.

$Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ kəsiyi ərintilərində xromun miqdarı artdıqca T_c yaxınlığında istilik tutumu anomaliyasının aşkar olunmuş kəskin cırlaşmasını [3] konsepsiyasında "axma nəzəriyyəsinin" [7] aparatından istifadə edərək birinci yaxınlaşmada interpretasiya etmək olar. İstilik tutumunda C_m maqnit payının "yayılmaması" onda topoloji sonsuz ferromaqnit klasterlərin "tikildiyi" lokal Küri nöqtələri oblastlarının dispersiyasının böyük qiyməti ilə əlaqələndirmək lazımdır. Bu yaxınlaşmada fərz olunur ki, topoloji sonsuz klasterin daxilində mənfi mübadilə rabitələrinin payı o dərəcədə azdır ki, o "frustirasiya" olunmayıb. Öz növbəsində

$$t = \frac{\partial T_c}{\partial C} \propto \delta C^2 >^{1/2} \text{bölük qiymətini, ərintidə mühüm}$$

konsentrasiya fluktuasiyalarının δC olması, həmçinin "axma kəndarına" yaxınlaşarkən $\frac{\partial T_c}{\partial C}$ artması ilə əlaqələndirmək olar. İstifadə etdiyimiz [5, 6] yaxınlaşmasına əsasən C_{AF} artması zamanı maqnit fazası keçidi nöqtəsində istilik tutumu anomaliyasının cırlaşmasının bu cür izahatını fərz etmək olar. C_{AF} kiçik qiymətlərində, paramaqnit P hala kecid təsadüfi ferromaqnetizm CF halından baş verdiyidə, Küri nöqtəsində istilik tutumu anomaliyasının az və ya çox istifadə olunması yer alır.

Əgər C_{AF} artırsa və paramaqnit hala kecid "asperomaqnit haldan" (AS) baş verirsə, onda belə kecid çox böyük temperatur intervalına uzanır, lakin spontan maqnitlənmənin kəskin azaldığı temperatur intervalında istilik tutumunun anomaliyası çox zəif istifadə olunur.

NƏTİCƏ

1. Aşkar edilmişdir ki, $Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ kəsiyinin ərintilərində $x=0,17$ tərkibindən başlayaraq maqnit əvirlimləri oblastında, istilik tutumu əyrilərində praktiki olaraq hər hansı anomaliya yoxdur. Bu hadisə böyük maraq kəsb edir. Belə ki, ərintinin maqnitlənməsi hələ kifayət qədər yüksəkdir və temperatur asılılığı standart şəkli malikdir.
2. İstilik tutumunda C_m maqnit payı, istilik tutumunun elektron və qəfəs payının ayrılmamasının

standart üsulu vasitəsilə dəqiq ayrıla bilməz. Buna görə də C_m -in ayrılması “maqnit” və “qeyri maqnit” ərintilərin ($x=0,56$) istilik tutumu əyrilərinin müqayisəsi yolu ilə aparılmışdır. C_m -in ayrılmasıının belə metodikasının daxili enerjiyə və entropiyaya maqnit payının alınmış qiyməti heyzenberq yaxınlaşmasında edilmiş nəzəri qiymətləndirmə ilə kafi uzlaşır. Göstərilən metodda C_m ayrılması çox geniş temperatur intervalında sıfırdan fərqlidir və mütləq qiymətinə görə ərintinin tam istilik tutumunun 2-3%-ni aşırı.

3. 65at%Fe-35%Ni invar ərintisinə nisbətən kiçik miqdarda xrom əlavə edən zaman istilik tutumunun anomaliyasındaki köskin cırlaşma dəyişən işarələ mübadilə qarşılıqlı təsir integrallı ilə maqnit fazı diaqramı haqqında mövcüb nəzəri təsəvvürlər əsasında keyfiyyətcə kifayət qədər yaxşı interpretasiya oluna bilər. İşdə istifadə olunan modellər [3, 5, 7] prinsipə nəticələri köməkçi də interpretasiya etməyə imkan verir.

-
- [1]. T.M.Pənahov, G.Ə.Quliyeva, N.T.Pənahov. Dəqiq ərintilərin fiziki metalşünashlığı. Bakı-2000, 556 s.
 - [2]. Меньшиков А.З. Сидоров С.К. Теплых А.Е. Магнитное состояние γ -Fe-Ni-Cr сплавов в области критической концентрации - ФММ.1978. 45 №5. С.949-957.
 - [3]. Т.М.Панахов. Структура и физические свойства сплавов на основе никеля. Баку, Элм, 1990, 200с.
 - [4]. Rode V.E., Deryabin A.V., Damaschke G. Ferro-antiferromagnetism transition in the alloy sistem $Fe_{65}(Ni_{1-x}Cr_x)_{35}$ at low temperatures - IEEE. Trans.Magn. 1988, 12, №3. p.404-406.
 - [5]. Медведев М.В. Два типа неупорядоченных ферромагнитных состояний в геузенберговском магнетике со случайными обменными связями - ФТТ.1999, 21, №11 с.3356-3364.
 - [6]. Casy I.M.D. Amorphous magnetic order. - J Appl.Phys.1978, 49, №3, p.1646-1652.
 - [7]. Шкловский Б.И. Эфрос А.А. Теории протекания и проводимость сильно неоднородных сред.- УФН.1975. 117, вып.3, с.401-436.